



**Azərbaycan Banklar Assosiasiyasında
2016-ci il ərzində
görölmüş işlərə dair Hesabat**

Bakı, 2017

İnstitusional inkişaf:

1. ABA-nın 2016-2020-ci illəri əhatə edən Strateji Planının layihəsi hazırlanmış və Rəyasət Heyətinin 15 yanvar 2016-cı il tarixli iclasında təsdiq edilmişdir;
2. ABA-nın nəzdində yaradılan Ekspert Qruplarının Əsasnaməsi həmin iclasda təsdiq edilmişdir;
3. Münsiflər Məhkəməsinin Əsasnaməsi təsdiq edilmişdir;
4. ABA-nın 2016-cı il üzrə İş Planı təsdiq edilmişdir;
5. ABA-nın nəzdində daimi fəaliyyət göstərəcək doqquz Ekspert Qrupunun tərkibi təsdiq edilmişdir. Bu Qruplar Hüquqi məsələlər, İT, Ödəniş sistemləri və Alternativ Xidmət Kanalları, Kredit işi və risk, Tədris strategiyaları, maliyyə savadlığı və insan resurslarının idarə olunması, Çirkli pulların yuyulmasına qarşı mübarizə və komplayens, Mühasibat uçotu, vergi və hesabatlılıq, İpoteka krediti proqramının inkişaf etdirilməsi, Marketinq və PR üzrə Ekspert qruplarıdır.
6. Ekspert Qruplarının iclasları keçirilib İş planları təsdiq edilmişdir;
7. ABA-nın saytı tam yenilənib və istifadəyə verilib.
8. Banklar və Biznes Qəzetinin fəaliyyətinin bərpaı üçün hüquqi sənədlər hazırlanıb və qəzetin fəaliyyəti bərpa olunub. Qəzetin online versiyası, bbn.az domainli saytı hazırlanıb istifadəyə verilib.
9. Azərbaycanda mütəşəkkil banklararası kredit bazarını canlandırmaq məqsədilə Azərbaycan Mərkəzi Bankının (AMB) dəstəyi ilə “Banklararası Kredit Bazarının Təminatlı Pul Bazarı Səqmentinə Dair Kollektiv Saziş”in son versiyası hazırlanmışdır;
10. ABA-nın Nizamnaməsinə əlavə və dəyişiklər RH iclasında təsdiq olunub və Ədliyyə Nazirliyində qeydiyyatdan keçib;
11. ABA ilə Beynəlxalq Maliyyə Korporasiyası (BMK) arasında Təminatlı Əqdlər (daşınar əmlakın yüklülüyü) sahəsində birgə fəaliyyətlə bağlı əməkdaşlıq müqaviləsi imzalanmış, müqavilə çərçivəsində Təminatlı Əqdlərdən istifadənin cari səviyyəsi ilə bağlı sorğunun keçirilməsi, bu sahədə islahatlara dəstək olmaq üçün konfrans və seminarların təşkili, “Təminatlı Əqdlər Haqqında Qanun”un layihə şəklində hazırlanaraq banklarla birlikdə müzakirəsi həyata keçirilmişdir.
12. MBNP-nin Direktorlar Şurasının sədri cənab Rüşət Aslanlı, Palatanın Baş icraçı direktoru cənab İbrahim Alışov, Azərbaycan Banklar Assosiasiyasının prezidenti cənab Zakir

Nuriyev və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra baş idarəsinin rəisi - Baş icra məmuru vəzifəsini icra edən cənab Nurəddin Mustafayevin iştirakı ilə görüş keçirilmiş və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun və bu sahəyə aid digər qanunvericilik aktlarının təkmilləşdirilməsi, bununla bağlı beynəlxalq təcrübənin öyrənilməsi, ABA tərəfindən hazırlanmış və Ədliyyə Nazirliyində müzakirələr nəticəsində verilmiş təkliflər üzrə “İcra haqqında” Qanuna yaxın zamanlarda dəyişikliyin edilməsi, İcra fəaliyyətinin həyata keçirildiyi zaman meydana çıxan bütün problemlər haqqında tərəflər bir-birini operativ şəkildə məlumatlandırması ilə bağlı məsələlərə dair müvafiq qərarlar qəbul edilmiş və Protokol imzalanmışdır.

Tədbirlər və keçirilmiş görüşlər

1. 15 yanvar 2016-cı ildə ABA-nın Rəyasət Heyətinin geniş tərkibdə iclası keçirilib, iclas zamanı 2015-ci ilin 4-cü rübü üzrə görülmüş işlər, maliyyə hesabatları, ABA-nın 2016-cı ilə Strateji Planı və digər sənədlər təsdiq olunub.
2. ABA tərəfindən Dövlət Sosial Müdafiə Fonduna (DSMF) edilmiş müraciətə əsasən 28 yanvar 2016-cı il tarixdə ABA-nın ekspertləri ilə DSMF-nin rəhbərliyi arasında görüş keçirilmişdir.
3. 10 fevral 2016-cı il tarixində ABA-nın Rəyasət Heyətinin iclası keçirilib. İclas zamanı bank sisteminin inkişafı ilə əlaqədar təkliflər müzakirə edilib və AMB-yə göndərilib.
4. 04 mart 2016-cı il tarixində Post-neft iqtisadiyyatında bankların yeni strategiyası, onların dəstəklənməsi üçün Neft Fondunun imkanları Fondun direktoru Şahmar Mövsümovla müzakirə edilmiş, bankların təklifləri ona təqdim edilmişdir.
5. 04 mart 2016-cı il tarixində AR Mərkəzi Bankının əsas binasında “Banklararası Kredit Bazarının Təminatlı Pul Bazarı Segmentinə dair Kollektiv Saziş”lə bağlı, bir sıra bankların İdarə Heyəti sədrleri üçün görüş keçirilib;
6. 12 mart 2016-cı il tarixdə Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyəti və Audit Komitəsi ilə İqtisadiyyat Naziri cənab Şahin Mustafayev arasında görüş keçirilib, görüş zamanı;
 - i. İqtisadiyyat Nazirliyinin 2016-cı ildə qeyri-neft sektoru və onun sahələri üzrə artım proqnozları, inflyasiya və digər makroiqtisadi indikatorlarla bağlı proqnoz və gözləntiləri;
 - ii. Hazırkı mürəkkəb şəraitdə kiçik və orta sahibkarlığın dəstəklənməsi sahəsində görülən və planlaşdırılan tədbirlər;
 - iii. Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyət planları ilə bağlı müzakirələr;
 - iv. Makroiqtisadi dayanıqlığın təmin olunması istiqamətində iqtisadi blok nazirliklər, Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətlərinin koordinasiyası məsələləri və digər məsələlər müzakirə olunub və geniş təkliflər paketi cənab nazirə təqdim olunmuşdur.

7. ABA-nın Beynəlxalq Əməkdaşlıq üçün Əmanət Bankları Fondu ilə bağladığı müqavilə çərçivəsində ABTM tərəfindən “Gənclər üçün maliyyə savadlığı” mövzusunda seminar keçirilmişdir.
8. ABA-nın Beynəlxalq Əməkdaşlıq üçün Əmanət Bankları Fondu ilə bağladığı müqavilə çərçivəsində ABTM tərəfindən “Jurnalistlər üçün maliyyə savadlığı” mövzusunda seminar keçirilmişdir.
9. 05 aprel 2016-cı ildə “Boulevard Hotel Bakı”nın “Tağıyev” zalında “Anti-böhran idarəetməsində Türkiyə təcrübəsi” mövzusunda Forum keçirilmişdir. Forumda cənab Rüfət Aslanlı iştirak etmişdir. Forumun aparıcısı Türkiyə Bank Nəzarəti və Tənzimlənməsi Agentliyinin, həmçinin Əmanətlərin Sığortalanması Fondunun sabiq rəhbəri cənab Engin Akçakoca olmuşdur.
10. 04 aprel 2016-cı il tarixdə Maliyyə Bazarlarına Nəzarət Palatasında hüquqi və fiziki şəxslər üçün valyuta mübadiləsi əməliyyatlarının cari vəziyyəti və atılmalı olan addımlar mövzusunda iclas keçirilmişdir.
11. 06 aprel 2016-cı ildə BVF-nın (IMF) texniki yardım proqramı çərçivəsində Bakıda olan ekspertlərlə (8 nəfər) ABA Rəyasət Heyətinə üzv bankların rəhbərləri görüşmüş. Görüş zamanı aşağıdakı məsələlər müzakirə edilmiş və təkliflər verilmişdir: pul və valyuta bazarları; bank nəzarəti; AMB-nin siyasətləri və sair.
12. “Tədris Strategiyaları, Maliyyə Savadlığı və İnsan Resurslarının İdarə Olunması” üzrə Ekspert Qrupunun üzvləri üçün işgüzar səhər yeməyi təşkil edilmişdir. Tədbirdə “Böhran zamanı insan resurslarının idarə edilməsi” mövzusunda Azərbaycan Bank Tədris Mərkəzinin direktoru cənab Cavanşir Abdullayev təqdimat etmiş və mövzu ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
13. 22 aprel 2016-cı il tarixdə ABA Rəyasət Heyətinin və Audit Komitəsinin üzvləri ilə Milli Məclisin deputatı Ziyad Səmədzadə və digər deputatlar arasında görüş keçirilmişdir;
14. 26 aprel 2016-cı il tarixində “Kredit işi və risk” üzrə Ekspert Qrupu”nun “Banklarda mövcud və gözlənilən risklər” mövzusunda iclası keçirilmiş. Azərbaycan Bank Tədris Mərkəzinin direktoru Cavanşir Abdullayev İclasda dəvət olunmuş ekspert qismində çıxış etmişdir;
15. 28 aprel 2016-cı il tarixdə ABA-nın Prezidenti və Rəyasət Heyətinin bəzi üzvləri ilə AR Mərkəzi Bankının rəhbərliyi arasında görüş keçirilmişdir. Görüş zamanı bank sektorundakı cari vəziyyət, qarşıda duran vəzifələr və görülməli işlərlə bağlı müzakirələr aparılmışdır;
16. 29 aprel tarixində ABA-nın Prezidenti ilə AR Neft Fondunun İcraçı direktoru arasında görüş keçirilmişdir. Görüşdə valyuta hərəqlarının keçirilməsi və qiymətli kağızlar bazarının inkişafı perspektivləri, bu sahədə mövcud imkanlar müzakirə edilmişdir;
17. 10-17 may 2016-cı ildə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ilinə həsr edilmiş banklararası şahmat yarışını keçirilmişdir;

18. 19 may 2016-cı il tarixində “Çirkli pulların yuyulmasına qarşı mübarizə və komplayens üzrə Ekspert Qrupu”nun üzvləri üçün “Tonbeller AG” şirkətinin maliyyə və təşkilatı dəstəyi ilə Marriott otelində Konfrans keçirilmişdir;
19. 25 may 2016-cı il tarixində “Banklararası Kredit Bazarının Təminatlı Pul Bazarı Segmentinə dair Kollektiv Saziş”in layihəsinin müzakirəsi üçün bankların iştirakı ilə ABA-da iclas keçirilmişdir;
20. 26 may 2016-cı il tarixində BVF-nun (IMF) Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd El Qorçı və missiyanın digər üzvləri ilə ABA-nın üzvləri arasında görüş keçirilmişdir;
21. 07 iyun 2016-cı il tarixində ABA-nın Rəyasət Heyətinin növbəti iclası keçirilmişdir;
22. 30 iyun 2016-cı il tarixdə ABA-nın Rəyasət Heyətinin növbəti iclası keçirilmişdir;
23. Bəzi banklarda baş vermiş texniki və proqram təminatındakı nasazlıqlarla bağlı meydana çıxmış təhlükəsizlik məsələləri Ödəniş Sistemləri və İT Qrupu, eləcə də AMB və MBNP-nin iştirakı ilə keçirilən geni iclasda müzakirə edilmiş, Unibank və YapıKrediBank Azərbaycanın nümayəndələri aidiyyəti üzrə tövsiyyə xarakterli çıxışlar etmişlər;
24. Azərbaycan Respublikası Mərkəzi Bankının Tədqiqatlar və İnkişaf Mərkəzinin təşəbbüsü, Beynəlxalq Maliyyə Korporasiyası, Azərbaycan Banklar Assosiasiyası (ABA), AccessBank və Bakı Sığortanın dəstəyi ilə 7-10 yaşlı uşaqlar üçün "Bu günün qənaəti, sabahın təminatı" adlı yay məktəbi keçirilmişdir;
25. 15 avqust 2016-cı il tarixində ABA Rəyasət Heyətinin növbədənənar iclası keçirilmiş və iclasda özəl kredit bürolarının yaradılması ilə əlaqədar məsələlər müzakirə edilmişdir;
26. 17 avqust 2016-cı ildə MBNP Direktorlar Şurasının sədri cənab Rüşət Aslanlı ilə bank rəhbərləri arasında “Boulevard Hotel Bakı”da görüş keçirilmişdir.
27. 14 sentyabr 2016-cı il tarixdə ABA və Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası “Daşınar əmlakın yüklülüyü islahatı” adlı birgə Konfrans keçirmişdir;
28. 22 sentyabr 2016 cı il tarixində ABA-nın prezidenti və Hüquq Qrupunun sədri Qorxmaz Ağayev AR Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsi və İcra baş idarəsinin rəhbərliyi ilə görüşmüş və ABA-nın icra qanunvericiliyi və fəaliyyəti ilə bağlı təklifləri müzakirə edilmişdir;
29. 07 noyabr 2016 cı il tarixində Azərbaycan Respublikasının MBNP Direktorlar Şurasının sədri Rüşət Aslanlı, Palatanın Baş icraçı direktoru İbrahim Alışov, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin rəisi Nurəddin Mustafayevin iştirakı ilə MBNP-da görüş keçirilmişdir.
30. 05 oktyabr 2016-cı il tarixində MBNP Direktorlar Şurasının sədri cənab Rüşət Aslanlının iştirakı ilə bank rəhbərlərinin görüşü keçirilmişdir;
31. 8 oktyabr 2016-cı il tarixində ABA-nın maliyyə dəstəyi ilə çap olunan “Uğura inan, öz biznesinə başla” adlı biznes-bələdçinin ASAN Xidmət Mərkəzində təqdimat mərasimi keçirilmişdir;

32. 21 oktyabr 2016-cı il tarixində MBNP-da, Palatanın rəhbərliyi, Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyəti üzvləri və “ASAN Xidmət”in rəhbərliyinin iştirakı ilə görüş keçirilmişdir;
33. 31 oktyabr 2016-cı il tarixdə Özəl Kredit Bürosunun nizamnamə və investisiya müqaviləsi layihəsi ilə bağlı məsələlərin müzakirəsi üçün “PAŞABank” ASC-nin baş ofisində görüş keçirilmişdir.
34. 08 noyabr 2016-cı il tarixində Özəl Kredit Bürosu ilə əlaqədar məsələlərin müzakirəsi məqsədilə ABA Rəyasət Heyətinin növbəti iclası keçirilmişdir;
35. 24-25 noyabr 2016-cı il tarixlərində “Post-neft dövründə bankçılıq perspektivləri” adlı I Bankçılıq Forumu keçirilmişdir. Forum dörd Paneldən ibarət olmaqla, “Post-neft dövrünün çağırışları: yeni iqtisadi strategiya”, “Böhran şəraitində bankların idarə edilməsi və fəaliyyətlərinin diversifikasiyası: dünya təcrübəsindən dərslər”, “Bank qanunvericiliyi: problemlər və perspektivlər”, “Gələcəyin bankları: yeni texnologiyaların gətirdiyi imkanlar və risklər” mözvlərini əhatə etmişdir;
36. 03 dekabr 2016-cı il tarixdə MBNP-nin Direktorlar Şurasının sədri cənab Rüfət Aslanlı ilə ABA üzvlərinin rəhbərlərinin görüşü keçirilmişdir;
37. 30 dekabr 2016-cı il tarixində ABA üzvləri və Ödəniş Sistemləri Qrupunun nümayəndələri Vergi Məcəlləsində dəyişikliklərlə əlaqədar suallara aydınlıq gətirilməsi üçün Vergilər Nazirliyinin rəhbərliyi ilə görüşmüşdür.

Ekspert Qruplarının fəaliyyəti

Hüquqi məsələlər üzrə Ekspert Qrupu

Qrupun iclasları

1. 28 yanvar 2016-cı il - ABA tərəfindən verilən təkliflərin müzakirəsi üçün DSMF- ilə görüş.
2. 26 fevral 2016-cı il - Qrupun 2016-cı il üzrə İş planı və problemlə kreditlərlə iş məsələləri.
3. 16 may 2016-cı il - ABA tərəfindən hazırlanmış təkliflər Vergilər Nazirliyinin nümayəndələri ilə müzakirə edilmiş və təkliflər ümumiləşdirilərək Nazirliyə ünvanlanmışdır.
4. 23 sentyabr 2016-cı il - Maliyyə Ombudsmanının Əsasnamə layihəsi, eləcə də 2016-cı ilin noyabr ayında ABA tərəfindən keçiriləcək Forumun “Bank qanunvericiliyi: problemlər və perspektivlər” adlı paneli ilə əlaqədar məsələlərin müzakirəsi. MBNP-nin hüquq departamentinin rəhbərliyi görüşdə iştirak etmişdir.

5. 04 oktyabr 2016-cı il - İcra qanunvericiliyinə ABA tərəfindən təklif olunan yenilənmiş əlavə və dəyişikliklərin müzakirəsi.
6. 13 oktyabr 2016-cı il - “Daşınar əmlakın yüklülüyü haqqında” Qanun layihəsinin İFC ilə birlikdə müzakirəsi.
7. 28 oktyabr 2016-cı il - “Daşınar əmlakın yüklülüyü haqqında” Qanun layihəsinə və bununla əlaqədar Mülki Məcəllə, Mülki Prosesual Məcəllə və Vergi Məcəlləsinə, “Banklar haqqında”, “Müflisləşmə və iflas haqqında”, “Dövlət rüsumu haqqında”, “İpoteka haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna, “Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması və istifadəsi” qaydalarına banklar tərəfindən göndərilən əlavə və düzəlişlərin İFC-nin nümayəndələrinin iştirakı ilə müzakirəsi keçirilmişdir.
8. 15 dekabr 2016-cı il - “İcra haqqında” Qanuna ABA tərəfindən hazırlanmış əlavə və dəyişiklərə MBNP tərəfindən verilmiş rəyin Palatanın Hüquq və İcraat Departamenti ilə müzakirəsi.

Aidiyyatı qruplarla görüşlər

1. 28 yanvar 2016-cı il - ABA tərəfindən verilən təkliflərin müzakirəsi üçün DSMF-ilə görüş.
2. 16 may 2016-cı il - ABA tərəfindən hazırlanmış təkliflər Vergilər Nazirliyinin nümayəndələri ilə müzakirə edilmiş və təkliflər ümumiləşdirilərək Nazirliyə ünvanlanmışdır.
3. 22 sentyabr 2016 cı il - Qrupun sədri Qorxmaz Ağayevin ABA-nın prezidenti ilə birlikdə AR Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsi və İcra baş idarəsinin rəhbərliyi ilə görüşü.
4. Qrupun sədri Qorxmaz Ağayev Kredit Bürosu ilə əlaqədar məsələlərin müzakirəsi üçün ABA-nın İşçi Qrupu, İFC, BM hüquq şirkəti və Creditinfo şirkətinin nümayəndələri ilə keçirilən 5 görüşdə iştirak etmişdir. Büro ilə əlaqədar məsələlərə hüquqi şərh vermişdir.
5. 13 oktyabr 2016-cı il - “Daşınar əmlakın yüklülüyü haqqında” Qanun layihəsinin İFC ilə birlikdə müzakirəsi.
6. 28 oktyabr 2016-cı il - “Daşınar əmlakın yüklülüyü haqqında” Qanun layihəsinə və bununla əlaqədar Mülki Məcəllə, Mülki Prosesual Məcəllə və Vergi Məcəlləsinə, “Banklar haqqında”, “Müflisləşmə və iflas haqqında”, “Dövlət rüsumu haqqında”, “İpoteka haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna, “Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması və istifadəsi” qaydalarına banklar tərəfindən göndərilən əlavə və düzəlişlərin İFC-nin nümayəndələrinin iştirakı müzakirəsi.
7. 15 dekabr 2016-cı il - “İcra haqqında” Qanuna ABA tərəfindən hazırlanmış əlavə və dəyişiklərə MBNP tərəfindən verilmiş rəyin Palatanın Hüquq və İcraat Departamenti ilə müzakirəsi.

Göndərilmiş müraciətlər və məktublar

1. AR Milli Məclisində banklara aid qanunvericilik aktlarının müzakirəsinə Qrup üzvlərinin də dəvət edilməsi barədə MM müraciət göndərilmişdir;
2. 16 may 2016-cı il - ABA tərəfindən hazırlanmış təkliflər Vergilər Nazirliyinin nümayəndələri ilə müzakirə edilmiş və təkliflər ümumiləşdirilərək Nazirliyə ünvanlanmışdır.
3. İcra qanunvericiliyinə ABA tərəfindən təklif olunan yenilənmiş əlavə və dəyişikliklər AR Ədliyyə Nazirliyinə ünvanlanmışdır.

Keçirilmiş konfranslar və seminarlar

1. 24-25 noyabr 2016-cı il tarixlərində keçirilən “Post-neft dövründə bankçılıq perspektivləri” adlı Forumda Hüquq qrupunun “Bank qanunvericiliyi: problemlər və perspektivlər” adlı Paneli baş tutmuşdur. Paneldə İcra baş idarəsi, Məhkəmə Hüquq şurasının nümayəndələri və digərləri çıxış etmişdir.

TV-lərdə müsahibələr

1. Lider Tv, Ekonomiks verilişinə Qrup sədri Qorxmaz Ağayevin bank sirri haqda müsahibəsi.
2. Lider Tv, Ekonomiks verilişinə Qrup sədri Qorxmaz Ağayevin kreditlərin qaytarılması ilə bağlı müsahibəsi.
3. ATV, Zaur Baxşəliyevin 2 saatlıq tolk-şousunda Qrup sədri Qorxmaz Ağayevin ümumi bank sistemi ilə bağlı çıxışı.
4. Lider Tv, Ekonomiks verilişinə Qrup sədri Qorxmaz Ağayevin bank müqavilələri ilə bağlı müsahibəsi.
5. Xəzər TV, XəzərXəbər verilişinə Qrup sədri Qorxmaz Ağayevin bank müqavilələri ilə bağlı müsahibəsi.

Məqalələr və yazılı müsahibələr

1. Qrup sədri Qorxmaz Ağayevin Report.az saytına banklarda standard müqavilənin tətbiqi ilə bağlı verdiyi şərh.
2. Qrup sədri Qorxmaz Ağayevin fins.az saytına müsahibəsi - Zəminlikdən necə imtina etmək olar? - 10 MAY 2016.
3. Qrup sədri Qorxmaz Ağayevin turizm.fins.az saytına müsahibəsi - Turizm şirkətlərində məzənnə problemi yaranıb – FƏRQİ KİM ÖDƏSİN? - 11 fevral 2016.
4. Qrup sədri Qorxmaz Ağayevin fins.az saytında məqaləsi - "Kredit qaytarmıram" deyənlərin nəzərinə - VAXTINDA ÖDƏMƏK SƏRFƏLİDİR - 02 FEVRAL 2016.

İT üzrə Ekspert Qrupu

Qrupun iclasları

1. 16 aprel 2016-cı il - Qrupun ilk iclası keçirilmiş və fəaliyyət istiqamətləri müzakirə edilmişdir.
2. 22 iyul 2016-cı il - Bəzi banklarda baş vermiş texniki və proqram təminatındakı nasazlıqlarla bağlı meydana çıxmış təhlükəsizlik məsələləri Ödəniş Sistemləri Qrupu, AMB və MBNP ilə birgə müzakirə edilmişdir.
3. 22 sentyabr 2016 cı il - Qrupa yeni sədr təyin edilməsi ilə əlaqədar qrupun gələcək fəaliyyət müzakirə edilmişdir.

Keçirilmiş konfranslar və seminarlar

1. 24-25 noyabr 2016-cı il tarixlərində keçirilən "Post-neft dövründə bankçılıq perspektivləri" adlı Forumda İT Qrupunun "Gələcəyin bankları: yeni texnologiyaların gətirdiyi imkanlar və risklər" adlı Paneli baş tutmuşdur.

Ödəniş sistemləri və Alternativ Xidmət Kanalları üzrə Ekspert Qrupu

Qrupun iclasları

1. 19 fevral 2016-cı il - Lokal Şəbəkə. Bankların şəbəkənin yaradılmasında iştirakı və interchange fee-lərin müəyyənəşdirilməsi, Cash-in ATM-lər vasitəsilə istifadəyə yararsız əskinazların qəbulunun məhdudlaşdırılması məqsədilə müvafiq tədbirlərin görülməsi. İçveçdə istifadə edilən Svish mobil tətbiqi barədə məlumat.
2. İşveçdə və digər Skandinaviya ölkələrində geniş istifadə olunan Swish mobil ödəniş texnologiyasının yerli bank sektorunda tətbiqi imkanı ilə əlaqədar müzakirələr aparmaq üçün AMB-də görüş.
3. 04 may 2016-cı il - Qrupu növbəti iclası keçirilmiş, iclasda - AR Mərkəzi Bankından ABA-ya interchange fee-lərlə bağlı məktubda qaldırılan məsələ; Elektron bankçılıqla bağlı aylıq mövcud hesabatların təkmilləşdirilməsi və Mərkəzi Bankın elektron statistik məlumat bazasına əlavə edilməsi; AMB tərəfindən nağdsız ödənişlərlə bağlı keçirilən nominasiyalar müzakirə edilmişdir.
4. 22 iyul 2016-cı il - Bəzi banklarda baş vermiş texniki və proqram təminatındakı nasazlıqlarla bağlı meydana çıxmış təhlükəsizlik məsələləri İT qrupu, AMB və MBNP ilə birgə müzakirə edilmişdir.
5. 29 dekabr 2016-cı il - Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 16 dekabr 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Vergilər Məcəlləsində ediləcək dəyişikliklər çərçivəsində elektron ticarət sahəsinin də vergiyə cəlb olunması ilə əlaqədar Qrupun Nazirliyin rəhbərliyi ilə görüşü. 15 dekabr 2016-cı il - "İcra haqqında" Qanuna ABA tərəfindən hazırlanmış əlavə və

dəyişiklərə MBNP tərəfindən verilmiş rəyin Palatanın Hüquq və İcraat Departamenti ilə müzakirəsi.

Aidiyyatı qruplarla görüşlər

1. İşveçdə və digər Skandinaviya ölkələrində geniş istifadə olunan Swish mobil ödəniş texnologiyasının yerli bank sektorunda tətbiqi imkanı ilə əlaqədar müzakirələr aparmaq üçün AMB-də görüş.
2. 29 dekabr 2016-cı il - Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 16 dekabr 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Vergilər Məcəlləsində ediləcək dəyişikliklər çərçivəsində elektron ticarət sahəsinin də vergiyə cəlb olunması ilə əlaqədar Qrupun Nazirliyin rəhbərliyi ilə görüşü.

Göndərilmiş müraciətlər və məktublar

1. Swish mobil ödəniş texnologiyasının yerli bank sektorunda tətbiqi imkanı ilə əlaqədar müzakirələr aparılmış, məsələ mətbuata çıxarılmış və AMB-yə məktubla müraciət edilmiş, həmçinin AMB-də görüş keçirilmişdir.
2. Nağdsız ödənişlərlə bağlı keçirilən nominasiyaların sayının artırılmasına dair AMB-yə məktub ünvanlanmışdır.
3. “Paypal” təşkilatı tərəfindən təqdim edilən bütün xidmətlərin Azərbaycanda aktiv olması məqsədilə Paypal şirkətinin Türkiyədəki regional ofisinə müraciət göndərilmiş və onlarla müzakirələr aparılmışdır.
4. Nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə kompleks tədbirlərin həyata keçirilməsi ilə əlaqədar AMB-yə müraciət.
5. Ödəniş sistemləri və Alternativ Xidmət Kanalları” və “İT” üzrə Ekspert Qruplarının 22 iyul 2016-cı il tarixdə “YapıKredi Bank Azərbaycan”nın baş ofisində keçirilən iclası zamanı səsləndirilən fikirlərə əsasən pərakəndə ödəniş əməliyyatları üzrə təhlükəsizlik məsələləri ilə əlaqədar tövsiyələr hazırlanmış və banklara göndərilmişdir.
6. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 16 dekabr 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Vergilər Məcəlləsində edilmiş dəyişikliklər çərçivəsində elektron ticarət sahəsinin də vergiyə cəlb olunması ilə əlaqədar suallar tərtib edilmiş və Nazirliyə müraciət məktubu.

Keçirilmiş konfranslar və seminarlar

1. 24-25 noyabr 2016-cı il tarixlərində keçirilən “Post-neft dövründə bankçılıq perspektivləri” adlı Forumda Ödəniş sistemləri Qrupunun "Gələcəyin bankları: yeni texnologiyaların gətirdiyi imkanlar və risklər" adlı Paneli baş tutmuşdur.

TV-lərdə müsahibələr

1. ANS, Hesab Vaxtı verilişinə Qrup üzvü Roma Əliyevin plastik kartlar haqda müsahibəsi.
2. Lider Tv, Ekonomiks verilişinə Qrup üzvü Pəri Seyidovanın svish ödəniş proqramı haqda müsahibəsi.
3. ANS, Hesab Vaxtı verilişinə Qrup üzvü Rəhman Əliyevin müsahibəsi.

Məqalələr və yazılı müsahibələr

1. Qrup sədri Məhəmməd Məmmədovun BBN.az saytına "Alternativ xidmət kanalı nədir? Azərbaycanda hansılar daha çox istifadə olunur?" adlı müsahibəsi.
2. Qrup üzvü Tamerlan Rüstəmovun BBN.az saytına "Pul köçürmələri və onların tənzimlənməsi" adlı məqaləsi.
3. Qrup üzvü Rəhman Əliyevin BBN.az saytına "'İnnovativ bankçılıq" – müştəri və bank məsrəflərinə qənaətin zəmanətidir!" adlı müsahibəsi.
4. Qrup üzvü Səbinə Qurbanovanın BBN.az saytına "'Pul köçürməsi mexanizmi necə işləyir, limitlər nə qədərdir?" adlı müsahibəsi.

Kredit işi və risk üzrə Ekspert Qrupu

Qrupun iclasları

1. 16 aprel 2016-cı il - Qrupun ilk iclası keçirilmişdir. İclas zamanı cari vəziyyət, bankların qarşılaşdıqları problemlər müzakirə edilmiş, ABA-nın eksperti Bəhruz Əhmədovun "Makroiqtisadi risklər mözusunda" təqdimatı dinlənilmişdir. İclasın sonunda Qrupun 2016-cı il üzrə İş Planı hazırlanması qərara alınmışdır.
2. 26 aprel 2016-cı il - İclas zamanı "Banklarda mövcud və gözlənilən risklər" mövzusunda geniş fikir mübadiləsi aparılmışdır. Tədbirin moderatoru Azərbaycan Bank Tədris Mərkəzinin direktoru cənab Cavanşir Abdullayev olmuşdur.
3. 03 avqust 2016-cı il - İş Planına uyğun görülməli işlərin, eyni zamanda cari vəziyyətlə əlaqədar məsələlərin müzakirə edilməsi.

Keçirilmiş konfranslar və seminarlar

1. 8 dekabr 2016-cı il - Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) təşəbbüsü ilə "Azərbaycanda Ev Təsərrüfatlarının Borcluluğu ilə bağlı ikinci Sorğu"nun nəticələrinin açıqlanması üçün Azərbaycan Bank Tədris Mərkəzi, Azərbaycan Mikromaliyyə Assosiasiyası və Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilmişdir.

TV-lərdə müsahibələr

1. Qrup sədri Tariyel İsmayılovun ANS, Hesab vaxtı verilişinə müsahibəsi.

2. Qrup sədri Tariyel İsmayılovun Lider TV, Ekonomiks verilişinə müsahibəsi.

Məqalələr və yazılı müsahibələr

1. Qrup sədri Tariyel İsmayılovun BBN.az saytına "Bank ləğv edilən zaman kreditə faizlər niyə dayanmır? " adlı müsahibəsi.
2. Qrup sədri Tariyel İsmayılovun BBN.az saytına "Kreditə ödəməsək, bizi nə gözləyir?" adlı müsahibəsi.

Tədris strategiyaları, maliyyə savadlığı və insan resurslarının idarə olunması üzrə Ekspert Qrupu

Qrupun iclasları

1. 22 yanvar 2016-cı il - Fəaliyyət istiqamətlərinin və müzakirə olunacaq prioritet məsələlərin nəzərdən keçirilməsi.
2. 14 oktyabr 2016-cı il - İşçilərin sayının optimallaşdırmasını apararkən qarşılaşılan problemlər (şikayətlərə əsaslanan yoxlamalar, məhkəmələr və s.), Böhran dövründə işçilərin qeyri-maddi motivasiyası. Uğurlu təcrübə mübadiləsi.

Məqalələr və yazılı müsahibələr

1. Qrup sədri Aynur Süleymanlının BBN.az saytına "Hazırda bankların hansı işçilərə tələbi var?" adlı müsahibəsi.

Çirkli pulların yuyulmasına qarşı mübarizə və komplayens

Qrupun iclasları

1. 21 yanvar 2016-cı il – Qrupun ilk iclası. Fəaliyyət istiqamətlərinin və müzakirə olunacaq prioritet məsələlərin nəzərdən keçirilməsi.
2. 26 aprel 2016-cı il - İş Planının təsdiq edilməsi.
3. 23 iyun 2016-cı il - FATCA-nın tələbləri ilə bağlı son yeniliklərin, bu tələblərə riayət etmə məsələlərinin müzakirə edilməsi üçün Vergilər Nazirliyinin əlaqədar mütəxəssisi ilə görüşün keçirilmişdir.
4. 07 oktyabr 2016-cı il - Amcham ilə birlikdə görüş keçirilmiş və CPY ilə əlaqədar təqdimatlar edilmişdir.

Aidiyyəti qruplarla görüşlər

1. 23 iyun 2016-cı il - FATCA-nın tələbləri ilə bağlı son yeniliklərin, bu tələblərə riayət etmə məsələlərinin müzakirə edilməsi üçün Vergilər Nazirliyinin əlaqədar mütəxəssisi ilə görüşün keçirilmişdir.
2. 19 may 2016-cı il - “Tonbeller AG” şirkətinin maliyyə və təşkilati dəstəyi ilə Qrup üzvləri üçün keçirilən Konfransda AMB-nin nümayəndəsi ilə görüş.

Göndərilmiş müraciətlər və məktublar

1. Bankların öz müştərilərilə münasibətdə hüquqi əsaslandırma imkanını artırmaq məqsədilə hesab qalığından asılı olmayaraq ABŞ əlamətinin aşkar olunduğu ABŞ şəxsi olan və ABŞ şəxsi olmayan müştərilər haqqında Vergilər Nazirliyinə məlumatları hansı sənədə istinadən təqdim edə biləcəklərinə aydınlıq gətirilməsi ilə bağlı Vergilər Nazirinin birinci müavini Sahir Məmmədyanova müraciət.

Keçirilmiş konfranslar və seminarlar

1. 19 may 2016-cı il - “Tonbeller AG” şirkətinin maliyyə və təşkilati dəstəyi ilə Qrup üzvləri üçün Konfrans keçirilmişdir.

TV-lərdə müsahibələr

1. 19 may 2016-cı ildə “Tonbeller AG” şirkətinin maliyyə və təşkilati dəstəyi ilə Qrup üzvləri üçün keçirilmiş Konfrans zamanı Qrup sədri Lider TV-yə müsahibə vermişdir.

Məqalələr və yazılı müsahibələr

1. Bank hesabları üzrə bəzi məsələlərə dair Anar Kərimovun BBN.az saytına müsahibəsi.

Mühasibat uçotu, vergi və hesabatlılıq

Qrupun iclasları

1. 22 aprel 2016-cı il – Qrupun ilk iclası. Ümumi fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, prioritet məsələlərin müzakirəsi.
2. 23 avqust 2016-cı il - Əsas müzakirə mövzusu cari vəziyyətdə bankların valyuta mövqeyinin hesablanması qaydalarına yenidən baxılması.

İpoteka krediti proqramının inkişaf etdirilməsi

Qrupun iclasları

1. 15 aprel 2016-cı – Qrupun ilk iclası. İclas zamanı qrupun fəaliyyət istiqamətləri, müzakirə olunmalı prioritet məsələlər və 2016-cı il üzrə İş Planının müzakirə edilib.
2. 16 noyabr 2016-cı il - İpoteka bazarındakı cari vəziyyət və digər əlaqədar məsələlərin müzakirəsi baş tutub.
3. 07 dekabr 2016-cı il - İpoteka krediti proqramı ilə əlaqədar müvafiq banklardan daxil olan təkliflərin müzakirəsi və aidiyyatı qurumlara ünvanlanacaq müraciətlərin yekun variantının tərtibi, həmçinin bu sahədə son yeniliklər və elektron ipoteka sistemlə əlaqədar məsələlərlə bağlı fikir mübadiləsinin aparılması.

Məqalələr və yazılı müsahibələr

1. Qrup sədri Rəşad Paşayevin BBN.az saytına "İpoteka kreditlərindəki son vəziyyət" adlı müsahibəsi.

Marketing və PR üzrə

Qrupun iclasları

1. 16 aprel 2016-cı il – Qrupun ilk iclası. İclas zamanı Qrupun 2016-cı il üzrə İş Planı hazırlanması qərara alınmışdır.
2. May 2016 - Qrupun İş Planı müzakirə edilmişdir.

Nəşrlər:

1. Bank sistemi haqqında İllik Məlumat Toplusunun (2005-2010-2014-2015-ci illər üzrə) elektron versiyası hazırlanaraq ABA-nın saytında yerləşdirilmişdir;
2. “Manat 2017” rüblük analitik məcmuə hazırlanmış və banklara ünvanlanmışdır;
3. “Uğura İnan, Öz biznesinə Başla!” biznes-bələdçi (kitab) nəşr olunmuşdur;
4. ABA-nın üzv-təşkilatları haqqında əlaqə-məlumat bazası çap olunmuşdur.

KİV-lərdə müsahibələrin və tədbirlərdə çıxışların bəziləri:

ABA-nın prezidenti Zakir Nuriyev, İcraçı direktoru Yunus Abdulov və ABTM-in direktoru Cavanşir Abdullayev və Ekspert Qruplarının sədrleri və üzvləri bir çox KİV-lərdə müxtəlif müsahibələr vermişdirlər. Aşağıda təqdim edilən müsahibələr həmin müsahibələrin bir hissəsidir:

1. Yanvar 2016 - ABA prezidenti Zakir Nuriyev “Vergilər qəzetinə” bank-maliyyə sektoruna dair geniş müsahibə verib;
2. Yanvar 2016 - ABA prezidenti Zakir Nuriyev ASK-nın jurnalına bank-maliyyə sektoruna dair geniş müsahibə verib;
3. Yanvar 2016 - ABA prezidenti Zakir Nuriyev Amerikanın Səsinə problemlı kreditlər, vəziyyətdən çıxış yolları, bank sektorunun vəziyyətinə dair geniş müsahibə verib;
4. Fevral 2016 - ABA prezidenti Zakir Nuriyev “Trend” informasiya agentliyinə bank-maliyyə sektoruna dair geniş müsahibə verib;
5. İyun 2016 - ABA prezidenti Zakir Nuriyev “Banking Baku” jurnalına bank-maliyyə sektoruna dair geniş müsahibə verib;
6. Dekabr 2016 - ABA prezidenti Zakir Nuriyev “Report” informasiya agentliyinə bank-maliyyə sektoruna dair geniş müsahibə verib;
7. Dekabr 2016 - ABA prezidenti Zakir Nuriyev “Report” informasiya agentliyinə bank-maliyyə sektoruna dair geniş müsahibə verib;
8. Noyabr 2016 - ABA prezidenti Zakir Nuriyev ATV-nin "İqtisadi Zona" verilişinə ipoteka kreditləri, bankların vəziyyəti, bağlanan banklar və gözləntilər barədə müsahibə verib.
9. Yanvar 2016 – ABA-nın İcraçı direktoru Yunus Abdulov ANS-in beş barmaq verilişində bank-maliyyə sektoruna dair müzakirələrdə iştirak edib;
10. Fevral 2016 – ABA-nın İcraçı direktoru Yunus Abdulov ANS-in Hesab vaxtı verilişində bankların dollar kreditləri üzrə güzəştləri barədə müsahibə verib;
11. Aprel 2016 – ABA-nın İcraçı direktoru Yunus Abdulov ANS-in Hesab vaxtı verilişində mübadilə şöbələrinin təşkili barədə barədə müsahibə verib;
12. 2016 – ABA-nın İcraçı direktoru Yunus Abdulov Lider TV-nin Ekonomiks verilişinə müsahibə verib;

13. 2016 – ABA-nın İcraçı direktoru Yunus Abdulov “Asan Radio”-da beş gün ərzində bank-maliyyə sektoruna aid silsilə verilişin qonağı olub;
14. Oktyabr 2016 - ABA tərəfindən nəşr edilən “Uğura İnan, Öz biznesinə Başla!” biznes-bələdçinin müəllifi və ABA-nın Qrup üzvü “Asan Radio”-da verilişdə ABA-nın fəaliyyəti və kitab barədə müsahibə verib.
15. ABA prezidenti Zakir Nuriyev Daşınmaz Əmlak Komitəsinin sərgisində “Azərbaycanda sahibkarlığın inkişafını dəstəkləyən maliyyə siyasəti və bank sektorunun rolu” mövzusunda çıxış və təqdimat etmişdir;
16. Oktyabr 2016 – ABA-nın İcraçı direktoru Yunus Abdulov Beynəlxalq Bank Şurasının növbəti iclasında Azərbaycanda nağdsız hesablaşmaların vəziyyəti mövzusunda çıxış etmişdir;
17. Sentyabr 2016 – ABA-nın İcraçı direktoru Yunus Abdulov Avropa Banklar Federasiyasının Brüssel şəhərində keçirilən iclasında Azərbaycanda bank-maliyyə sektorunun vəziyyəti mövzusunda çıxış etmişdir;
18. Oktyabr 2016 – ABA-nın İcraçı direktoru Yunus Abdulov Mikromaliyyə Assosiasiyasının Forumunda “Bank sektoru 2016” mövzunda məruzəçi qismində çıxış etmişdir;

Göndərilmiş müraciətlər və məktubların bəziləri:

1. Dövlət Sosial Müdafiə Fonduna (DSMF) “Sosial Sığorta haqqında” Qanunu əlavə və dəyişikliklərlə bağlı təklif göndərilib;
2. Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) agent bankları tərəfindən sığortalanan əmanətlərə görə əhaliyə kompensasiyaların ödənilməsi zamanı bankların xərclərinin kompensasiya edilməsi ilə əlaqədar Mərkəzi Bankın Sədrinə müraciət göndərilmişdir;
3. “Sosial Sığorta haqqında” Qanunu əlavə və dəyişikliklərlə bağlı Azərbaycan Respublikasının Sahibkarlar Konfederasiyasına müraciət göndərilmişdir;
4. ABA-nın nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və Alternativ Xidmət Kanalları” üzrə Ekspert Qrupunda aşağıdakı qərarlar qəbul edilmiş, banklara müraciətlər göndərilmişdir;
5. Ödəniş kartları ilə aparılan əməliyyatlar üzrə banklararası xidmət haqlarının (interchange) bankların mənafeyi nəzərə alınmaqla sadələşdirilməsi və vahid bir tarif cədvəlinin təyin edilməsi,
6. Kartlar üzrə STIP limitlərin BIN-lərlə yanaşı MCC-lərə görə də təyin edilə bilməsi,

8. Fraud əməliyyatlarla bağlı məlumatları ötürmək üçün müvafiq sistemin qurulması və vahid nəzarətin təmin edilməsi.
9. İşveçdə istifadə edilən Svish mobil tətbiqi banklara təqdim olunmuş, bu texnologiyanın yerli bazarda tətbiqi imkanları müzakirə edilmiş və KİV-lərdə işıqlandırılmışdır;
10. Ədliyyə Naziri cənab Fikrət Məmmədova borclunun varislərinin (vərəsələrin) müəyyən edilməsi üçün Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin Notariat İdarəsinə müraciət olunması barədə müraciət göndərilmişdir;
11. Vergilər Naziri cənab Fazil Məmmədova Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında 19.01.2016-cı il tarixli Azərbaycan Respublikasının Qanununa şərh ilə bağlı müraciət olunmuşdur.
12. Müştərilərin kredit borclarının vaxtında və tam ödənilməsinə təmin etmək məqsədilə vəfat etmiş müştərilərin hüquqi varisləri (vərəsələri) barədə banklara məlumatların verilməsinə dair Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin Notariat İdarəsinə müvafiq göstəriş verilməsi üçün AR ədliyyə Nazirinə müraciət göndərilmişdir;
13. "Azərbaycan Respublikasında elektron bankçılıq xidmətlərinin göstərilməsinə və bu xidmətlər üzrə təhlükəsizliyin təmin olunmasına dair Metodoloji Rəhbərlik"yə əlavə və düzəlişlər.
14. Azərbaycan Respublikası Mərkəzi Bankının Baş Direktoru cənab Rəşad Orucova üzv banklarla aparılmış müzakirələr nəticəsində hazırlanmış təkliflər ünvanlanıb.
15. 2016-cı il fevralın 1-dən əvvəlki dövrlər üçün hesablanmış və 2016-cı il fevralın 1-dən sonrakı 3 il ərzində banklar tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont və faiz gəlirlərinin vergiyə cəlb edilməsi mexanizminin şərh edilməsi barədə VN-ə müraciət ünvanlanmışdır.
16. "Ödəniş sistemləri və Alternativ Xidmət Kanalları" üzrə Qrupda İşveçdə və digər Skandinaviya ölkələrində geniş istifadə olunan Swish mobil ödəniş texnologiyasının yerli bank sektorunda tətbiqi imkanı ilə əlaqədar müzakirələr aparılmış, məsələ mətbuata çıxarılmış və AMB-yə məktubla müraciət edilmiş, həmçinin AMB-də görüş keçirilmişdir.
17. "Ödəniş sistemləri və Alternativ Xidmət Kanalları" üzrə Ekspert Qrupunun iclasında Kart Ödənişləri üzrə Milli Şəbəkə layihəsi çərçivəsində ödəniş kartları üzrə STIP limitlərin BIN-lərlə yanaşı MCC-lərə görə də təyin edilə bilməsi, həmçinin Fraud əməliyyatlarla bağlı məlumatları ötürmək üçün müvafiq platformanın yaradılması ilə əlaqədar AMB-nin İH sədrinin 1-ci müavininə müraciət ünvanlanmışdır.
18. Əmr icraatının rüsumunun zaldılması üçün "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.3. maddəsinə dəyişikliklə bağlı Milli Məclis və Vergilər Nazirinə müraciət göndərilmişdir.
19. Anti-kriz yönetimi, problemlı borcların yönetimi, bankların birləşməsi və konsolidasiyası mövzusunda ekspertlərin Bakıda seminar keçirmələri üçün Türkiyə Bankalar Birliyinə müraciət edilmiş və ekspertlər Bakıda banklar üçün seminarlar keçirmişlər;

20. 25 fevral 2016-cı tarixdə “Jurnalistlər üçün bank işi” mövzusunda pulsuz seminarla əlaqədar Mətbuat Şurasının Sədri Əflatun Amaşova məktub (iqtisadi mövzularda, xüsusən də bank sahəsində məqalə yazan, verilişlər aparən və jurnalistikanın digər sahələrində çalışan jurnalistlərin bu sahədə biliklərinin artırılması məqsədi ilə);
21. “Sosial Sığorta haqqında” Qanunu əlavə və dəyişikliklərlə bağlı təkliflər Sahibkarlar Konfederasiyasının sədri cənab Məmməd Musayevə və Ziyad Səmədzadəyə ünvanlanıb;
22. ABA-nın nəzdində fəaliyyət göstərən “Hüquqi məsələlər” üzrə Ekspert Qrupunun maliyyə-bank sistemə aid müvafiq qanunvericilik təşəbbüslərinin işlənilib hazırlanmasında və müzakirəsində iştirakı ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri cənab Ziyad Səmədzadəyə və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri cənab Əli Hüseynliyə müraciət;
23. “Elektron bankçılıq üzrə” Ekspert Qrupu yaradılmışdır. Qrup tərəfindən “İnternet bankçılıq üzrə minimum təhlükəsizlik tələbləri” layihəsinin AMB və MBNP-nin rəhbərliyinə ünvanlanması;
24. STIP limitlərin MCC-lərə görə də təyin edilə bilməsi və müvafiq məlumat mübadiləsi platformasının yaradılması ilə bağlı İdarə Heyəti sədrinin birinci müavini cənab Alim Quliyevə müraciət;
25. “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 aprel 2016-cı il tarixli Sərəncamının icrasına ABTM vasitəsilə dəstək vermək məqsədi ilə əməkdaşlıq edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Səlim Müslümova müraciət;
26. İddia qiyməti ilə bağlı dövlət rüsumunun azaldılması ilə bağlı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi ilə bağlı Ədliyyə Naziri cənab Fikrət Məmmədova və Əli Hüseynliyə müraciət;
27. “Ödəniş sistemləri və Alternativ Xidmət Kanalları” üzrə Qrupu “Paypal” təşkilatı tərəfindən təqdim edilən bütün xidmətlərin Azərbaycanda aktiv olması məqsədilə Paypal şirkətinin Türkiyədəki regional ofisinə müraciət göndərilmiş və geniş müzakirələr aparılmışdır;
28. Nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə kompleks tədbirlərin həyata keçirilməsi ilə əlaqədar “Ödəniş sistemləri və Alternativ Xidmət Kanalları” üzrə Qrupu tərəfindən AMB-yə müraciət;
29. 01.02.2016-cı il tarixdən etibarən fiziki şəxslərin əmanətləri üzrə hesablanmış faizlərin isə 3 il müddətinə vergidən azad edilməsi ilə əlaqədar hesablanan faiz və ödənilən illik

faiz gəlirləri məsələsinə VN cavabına ABA tərəfindən şərhli Vergilər Naziri Fazil Məmmədova ünvanlanması;

30. "Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları"nda müəyyən olunmuş təhlükəsizlik tələbləri ilə əlaqədar ABA tərəfindən banklarda keçirilmiş monitoring nəticələri AMB-yə ünvanlanıb;
31. Vergi Qanunvericiliyi ilə bağlı ABA-nın təklifləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlıya ünvanlanıb;
32. Cash back xidmətinin yerli bazarda tətbiqi və Paypal şirkətinin agent bankı olmağa dair bankların mövqeyi AMB-yə ünvanlanıb;
33. Xarici ölkələrin təcrübələri nəzərə alınmaqla Bank Ombudsmanının Əsasnaməsi və Reqlamentinin layihəsi hazırlanmış və Əsasnamə banklara ünvanlanmışdır;
34. "Vergi Məcəlləsi"nin 151-ci maddəsi ilə əlaqədar Azərbaycan Respublikasının Baş naziri cənab Artur Rasi-zadəyə müraciət;
35. 2016-cı ilin yanvar-iyun ayları ərzində bankların hərraclarda olan işlərinin sayı, işlər üzrə ümumi məbləğ və ödənilmiş rüsumlar barədə ABA tərəfindən keçirilmiş sorğu İcra baş idarəsinin rəisi Nurəddin Mustafayevə ünvanlanmışdır;
36. Bankların öz müştərilərilə münasibətdə hüquqi əsaslandırma imkanını artırmaq məqsədilə hesab qalığından asılı olmayaraq ABŞ əlamətinin aşkar olunduğu ABŞ şəxsi olan və ABŞ şəxsi olmayan müştərilər haqqında Vergilər Nazirliyinə məlumatları hansı sənədə istinadən təqdim edə biləcəklərinə aydınlıq gətirilməsi ilə bağlı Vergilər Nazirinin birinci müavini Sahir Məmmədخانova müraciət;
37. "Vergi Məcəlləsi"nin 151-ci maddəsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi cənab Natiq Əmirova müraciət;
38. Banklar barədə əsassız şayiələri yayan mətbuat nümayəndələrinin maliyyə bazarında sabitliyi pozmağa yönəlmiş belə addımlardan çəkindirilməsi, onların ciddi və ölkənin stabilliyinə yönələn fəaliyyətlə məşğul olmağa dəvət olunması istiqamətində dəstək göstərilməsi üçün MBNP-nin rəhbərliyinə və Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşova müraciət (mətbu orqanlarının adını qeyd etməklə);
39. Açıq valyuta mövqeyinin hesablanması ilə əlaqədar MBNP-na məktub ünvanlanmışdır;
40. İnterçeync tarifləri barədə beynəlxalq təcrübənin araşdırılmış, MBNP və banklara ünvanlanmışdır;

41. Bankların nağd valyuta tələbi dair banklara sorğu göndərilmiş və müvafiq cədvəl hazırlanmışdır;
42. Vergi Məcəlləsində dəyişikliklərlə əlaqədar suallar hazırlanaraq Vergilər Nazirliyinə ünvanlanmışdır;
43. Vergi Məcəlləsində dəyişikliklərlə əlaqədar elektron ticarətin vergiyə cəlb olunmasına möhlət verilməsi və ya banklar və prosesinq şirkətlərinin müvafiq sazlamalar aparmalarının nəzərə alınması barədə Vergilər Nazirliyi, Palata və AMB-yə müraciət məktubları göndərilib;
44. Vergi Məcəlləsində dəyişikliklərlə əlaqədar, bank sektoru əməliyyatlarının spesifikliyini nəzərə alaraq, əməliyyatların uçotunun Azərbaycan Respublikasının MBNP tərəfindən həyata keçirilməsini məqsədəuyğun olması barədə MBNP-na müraciət ünvanlanmışdır;
45. “Elektron İpoteka” sisteminin istifadəsi ilə bağlı xidmət haqqını maksimal həddin 300 manat məbləğində müəyyən olunması barədə İpoteka Fonduna müraciət;

Araşdırma fəaliyyəti

1. Krizis dövründə bank-maliyyə sektorunun dəstəklənməsi tədbirləri: beynəlxalq təcrübə;
2. Rusiya və Belarusda uçot dərəcəsinin və riteyl bankçılıq üzrə faiz dərəcələrinin neqativ məzənnə şokuna reaksiyası;
3. Məzənnə şoku, maliyyə bazarlarının faiz reaksiyası və yığım davranışları: ölkə təcrübələri və Azərbaycan iqtisadiyyatı üçün nəticələr;
4. Manat – 2017 /Ekonometrik proqnozlar seriyası/.

Analitik hesabatların tərtibi

1. Azərbaycan bank sektorunun cari vəziyyəti (2015-ci ilin yekunu);
2. Azərbaycan bank sektorunun əsas göstəriciləri (dövri/aylıq);
3. Makromaliyyə icmalı (dövri/aylıq);

Araşdırmanın hazırlanması

1. Dünya ölkələrində milli valyutaların ABŞ dollarına qarşı ucuzlaşma meyilləri;
2. Cənubi Qafqaz ölkələrinin bank sektorunun inkişaf dinamikası (müqayisəli);
3. Avropa ölkələrində bankların sayı (əhali sayına nəzərən müqayisəli);
4. Mövcud valyuta rejimləri və ölkə təcrübələri;